



Vagif Aslan

1918

III

Miladi tarixlə 1918-ci ilin mart ayının sonları idi...

Bakıdan pis-pis xəberlər gəlirdi. Diğər yerli sahibkarlar kimi Nuxalı sahibkarlar da, heyecan ve səksəkə içərisində yaşayırdılar. 2 noyabr 1917-ci ildən Fəhlə-kəndlə və əsgər deputatları Soveti adı ile ortaya atılan bolşevik Bakı Sovetinin hansı məzhebə qulluq etmesi nəinki mülk və kapital sahiblərinə, hətta fəhlələrin və kəndlilərin, əsgərlərin özlerine belə o qədər də aydın deyildi. Hələ ki, kəndliliyə çatan bir şey olmasa da, fəhləyə xeyli güzəştlər edilmişdi. Bu da rus və erməni fəhlələrin çoxluğuna görə olmuşdu. İş saatı bəzi yerlərdə səkkiz saatə endirilmiş, söz və mətbuat azadlığına qol qoyulmuşdu.

Çar hökumətinin 1840-ci il 10 aprel tarixli islahatına əsasən 1841-ci il yanvarın 1-dən adı dəyişdirilib Kaspi vilayətinin tərkibində Nuxa qəzası kimi sənədləşdirilən Şəki artıq yetmiş yeddi il idi ki, rəsmi sənədlərdə Nuxa adı ilə təmsil olunurdu. Kökü bu torpaqda olanlar isə bir qayda olaraq ona həm Nuxa, həm də Şəki deyir, Nuxa deyəndə Şəki, Şəki deyəndə Nuxa başa düşürdülər. Əlbəttə ki, gəlmələr bunu ey ni bir şəhərin bir-birinə bitişik iki məhelləsinin adı kimi başa düşməkdə çətinlik çəkirdilər. Axi, bu - tarix idid. Şəhər gah bu, gah da o məhellənin adı ilə təmsil olunurdu.

Ruslar Azərbaycanı işgal edəndən sonra inzibati-ərazi bölgüsündə komendant, quberniya kimi idarə etmə dəyişiklikləri ilə bərabər yer-yurd və şəhər adlarında da yeniliklər etməklə xalqı çasdırıb özlərinə yaxınlaşdırmaq istəmişdilər.

Har şey zamanında

(Romandan parçalar)

1804-cü ildən Gəncənin adını dəyişdirib Yelizavetpol qoymuşdular. Camaat isə ona Gəncə deməkdə davam edirdi. Bəməzə adamlar da Yelizavetpol əvəzinə Yelizavetbol deyirdilər. Bir sözlə, Yelizavetlər bolluğunda hökumətin kağızında yazılınlardan camaatın ağzında letifəye çevrilirdi. 1817-ci ildən almanların Qafqazda məskunlaşmasına əlahezərət imperator I Aleksandrın razılıq vermesi 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası Helenendorfun əsasının (indiki Göygöl rayonu). Müəllif qeydi qoyulması ilə nəticələnmişdi.

1827-ci ildə tarixi Qarabulaq kəndinin (indiki Füzuli rayonu). Müəllif qeydi, 1867-ci ildə isə bütövlükde Cəbrayıl qəzasının I Rus-İran müharibəsinin iştirakçısı polkovnik Pavel Mixayloviç Karyaginin (1752-1807) şərəfinə Garyagin qəzası adlandırılmasından, Şamaxı qəzasının Nağaraxana kəndi və İsmayıllı kəndi ərazilərinə, o cümlədən Biləsuvara, Gədəbəyə rusların və diğər etniklərin köçürülməsi, nəticədə Azərbaycanda Novosaratovka, İvanovka, Slavyanka adlı yerlərin çoxalmasına səbəb olmuşdu.

Əlbəttə ki, bu da Azərbaycan tarixi üçün yeni bir şey deyildi. Abşerondakı Ramana, Ağdaşdakı Ərəblər, Ərəb Bəsər, Ərəb ocağı və sair kəndlər belə kənardan gələn etniklər hesabına yaranmamışdım? Təkcə Azərbaycanda deyil, tarixlər boyunca dünyanın hər yerində belə olmuşdu və indi də belə olmaqdə davam edirdi. Çaylar göllər və dənizlər, dənizlər okeanlara qarışır axlığı kimi xalqlar da hansısa bir zaman kəsimində bir-biri ilə qarşılaşır, çarparlaşırlar və axına qoşulub axırlar...

Miladi tarixlə 1918-ci ilin mart ayının sonları idi...

Bakıdan, Qubadan, Şamaxıdan, Göyçaydan, Yelizavetpoldan və başqa yerlərdən gələn tükürpərdici xəbərlər Nuxanı da silkələyirdi. Haçansa Suriyadan, Livandan və Fələstindən qacılıb Türkiyəyə və İrana sığınan ermənilərin "yersiz gəldi, yerli, qaç" siyaseti yeridən Rusyanın təkidi ilə Azərbaycanda məskunlaşdırılması yerlilərin

başına bəla olmuşdu. Rus bolşevikləri, erməni daşnakları və gürcü menşevikləri hər yerde at oynadırdılar. Azərbaycanın yerli xalqı azər-türkər olduğundan və ermənilər yer üzərindəki bütün türkləri özlərinə düşmən hesab etdiklərindən kime rast gəlsələr, belə bir sual verirdilər: "Hayes, türkes?" Son günlərin xəbərlərinə görə, "Türkes" deyənləri də, deyə bilməyib susanları da qətl edirdilər. Olı yalnız müsəlman-türk isə ot kimi biçilir, ağaç kimi qırılır, odun kimi doğranırı.

Nuxada da adamlar narahat idilər. Ağ camaat da, qara camaat da erməni amansızlığından ehtiyatlanmağa başlamışdı. Axi, ortada bizim bilmədiyimiz işlər vardi. Xoy hakimi, adına Cəfərəqulu xan Dünbülli deyilən bir naxəlef rus çarına şəxsi müraciəti əsasında 10 dekabr 1806-ci ildə öz kəndliləri ilə birlikdə rus təbəəliyini qəbul etmişdi. Çünkü onun kəndliləri arasında Yaxın Şərqdən qacılıb gələn çoxsaylı erməni ailələri vardi. Bundan çox-çox qabaqcə ermənilərin Şimali Azərbaycana köçürülməsində təşkilatlılıq və canyananlıq göstərən Cəfərəqulu xan Dünbülli erməni havadarlarının hesabına çarın fermanı ilə Şəkiya xan təyin edildi və general-leytenant rütbəsine layiq görüldü. Şəkinin xan nəslindən gələn Səlim xan isə didərgin salındı. Şəki camaati bundan sonra, bir qayda olaraq, Cəfərəqulu xanın xan nəcabetine şübhə ilə yanaşdı. Vaxtı ilə Şah I Təhmasibə qoşulub Şəkiyə hücum çəkən Levonda "Ləvənd" deyən şəkililər yaramaz saydıqları hər bir kişini və qadını "ləvənd" adlandırdılar. Cəfərəqulu xan Dünbülinin üzünü görən şəkililər isə həm "Cəfərəqulu", həm də "xan" sözlərindən yan keçərək "Dünbülli" sözünü "dübül" və ya "dünbül" şəklində işlətməyə başladılar. "Ləvənd" sözü nəticə etibarilə "əxlaqsız" anlamına gəldiyi kimi, "dübül" və ya "dünbül" sözü də "quyruğu kəsik" anlamına gəldi. Şəkililər Cəfərəqulu xan Dünbülini "quyruğu rus çarı tərəfindən kəsilmiş köpək" yerinə qoydular. O təkcə Şəkililəri deyil, onu rus tabeçiliyindən çı-

mağa çağırın dağlı tayfları da it kimi tuturdu. Cəfərəqulu xan Dünbülinin Şəkiyə özü ilə getirdiyi 1000 ailədən 556-sı erməni ailəsi idi. Onlardan 53-ü Ağpillaqənkənddə, 134-ü Göybulaqda, 100-ü Dünbülinin şərəfinə adlanırdılar Cəfərabadda, 156-sı Daşbulaqda, 31-Aydınbulaqda, 12-si Xanabadda, 40-i Qayabaşında, irsi olaraq Cəfərəqulu xan Dünbüllilərə xidmetkar olan erməni ailələri isə şəhərin mərkəzində yerləşdirilmişdi. Yerli əhalisi oranı "Ermənikənd" adlandırdı.

Cox təessüflər olsun ki, Saka yurduna da "dübüllerin" və "dünbüllerin" əli ilə erməni toxumu sepilmişdi. Elə buna görə də Saka yurdunun saxalı kişişlərindən ehtiyat edən Xoylular 22 avqust 1814-cü ildə qızdırma xəstəliyində vəfat eden Cəfərəqulu xanın da, 24 iyul 1819-cu ildə anasının qızlıq familyası ilə Madatov kimi tanınan 1817-ci ildə Əlahəzərət İmperatorun fermanı ilə Zaqqafqaziyada üç müsəlman xanlığının - Qarabağ, Şəki və Şirvan xanlığının hakimi və hərbi dairə rəisi təyin edilən erməni general-major və ya general-leytenant Valerian Qriqoryeviç və ya da Madatyan Rostom Qorqiyeviç və yaxud Mexrabens Rostom Qorqiyeviç yaxud da Valerian (Rustam) Madatov Qorqiyeviç və yaxud da ki, Qriqoryan Rostom Qorqiyeviç tərefində zəherlənib öldürülən sonuncu Şəki xanı İsmayıllı xanın da nəşini Xoya aparmışdır.

İsmayıllı xanın ölümündən sonra xan ailəsini və yaxınlarını Yelizavetpol və İrana köçürməyi qərara alırdılar. Şəhərdəki 50 erməni ailəsi isə Şəkidə saxlandı. Beləliklə, Şəkidəki ermənikənd yerində qaldı. 1807-ci ilən 1918-ci ilədək keçən 111 il ərzində Nuxaya köçürürlən ermənilər də alaq otları kimi çoxaldılar. 2 noyabr 1917-ci ildə bolşevik Bakı Sovetinin yaradılması ermənilərin və rusların daha da qol-qanad açmasına səbəb oldu.

Rus çarı olmasın, rus bolşeviki olsun?! Erməni və ruslar üçün nə fərqi vardi? Dövlet ki xəçlilərin dövləti idid!

Azərbaycan türkü müdafiə olunmurdu...

Bakıda və Şamaxıda türk-müsəlman əhalini, böyük-kicik demədən, bir ucdan qırırdılar. Çar hakimiyyət orqanları isə Şamaxıdan çıxanda silah anbarını gizlince Şamaxıdakı ermənilər və ruslara vermişdilər.

Bolşevik Bakı Sovetinin sədri Stepan Qriqoryeviç Saumyan, hərbi-dəniz işləri üzrə xalq komissarı Qriqori Nikolayeviç Korqanov dinc və əliyalın türk-müsəlman əhalini sonuncu nəfərine qədər yer üzündə silmək üçün Şamaxıya artilleriya və pulemyotlarla təchiz edilmiş üç min nəfərdən ibarət hərbi dəstələr göndərmişdilər. Ermənilərin və rusların başında Şamyanın yaxın silahdaşları olan Stepan Lalayev (Lalayan) və Tatevos Əmirov (Əmiryan) dururdular. Sən demə, Şamaxı soyqırımdan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakan keşişi Karabanov əllərində xaç və "İncil" müsəlman-türklər qardaşcasına yaşayacaqlarına və heç vaxt onlara qarşı silah qaldırmayacaqlarına and içiblərmiş. Bir gün sonra isə ermənilər və malakanlar yandırılmış evlərindən çıxıb qaçanları da kişi, qadın və uşaq demədən gülələyiblərmiş. Yelizavetpol quberniyası tərəfdən silahlı azərbaycanlıların gəldiklərini eşidib Şamaxının Qozluçay malakan kəndinə çekilsələr də, silahlı azərbaycanlılar gedən kimi yenidən Şamaxıya və onun səksən altı kəndinə od vurublarmış.

Şimal tərəfləri istisna olmaqla, cənub və cənub-şərqi tərəfdən Nuxa da bir neçə erməni məntəqələri ilə həlqələnmişdi. Amma Nuxanın yerli əhalisi sayca ermənilərdən qat-qat çox idi... Bununla belə, Vartaşen (indiki Oğuz rayonu), Qayabaşı və digər kəndlərdə yerləşdirilən ermənilərin Ter-Qriqoryan adlı bir nəfər daşnakın rəhbərliyi ilə erməni hökuməti yaratmaq çəgirişləri Nuxada da açıq şəkildə etiraf olunurdu. Onun çağrımasına görə, Nuxadakı ermənilər Müsavat hökumətinin yaratdığı Milli Komitənin əsgər yığmaq təşəbbüsünün qarşısını almalı idilər. İş o yere gəlib çatmışdı ki, onlar Nuxanı ermənilərə təhvil vermək təklifi ilə,

hətta, Milli Komitə qarşısında məsələ qaldırılmışdır. Ter-Qriqoryana arxalanın ermənilər Nuxada xüsusi komitə və komissiyalar yaratmışdır. Bu arada Gürcüstan tərəfdən erməni qoşularının Şəkiyə gelməsi xəberi yayılmışdı. Cox təessüflər olsun ki, Milli Komitənin məsləhəti ilə Şəkiyə xəbərsiz gələn bu ordunun qarşısına barışq üçün göndərilən heyətin başında ermənilərin nümayəndəsi durdu. Milli Komitənin qərarı üzrə türklərdən gedəcək nümayəndələrdən birisi Xan İlisuyski olmalı idi, lakin bu heyət Xan İlisuyskinin əvəzinə göndərilən Əmircanov Haşim bəyən, Mixak Boyaqçı oğlundan, Şaşaməlik Allahverdovdan, bəlediyə idarəsinin reis müavini Məhəmməd bəy Fərzəlibəyovdan və iki mühafizdən ibarət olmuşdu. Cox qəribə idi ki, başında ermənilərin nümayəndəsi duran bu heyətin üzvlərini Kiş çayının aşağı axarındaki dəmir körpünün bəndi yaxınlığında, hələ gedəcəkləri yere çatmamışdan qətl etmişdilər. Nümayəndə heyətindən təkcə Məhəmməd bəy Fərzəlibəyov və mühafizlərdən təkcə Məşədi Cabbar Dadanov sağ qalmışdır. Bir tərəfdən də Osmanlı-türk ordusunun Gəncə tərəfdən Bakıya doğru irəliləməsi Nuxada ermənilərin digər yerlərdə olduğu kimi əl-qol açmasına imkan vermişdi. İş elə getirmişdi ki, Müsavat hökuməti gedib Bakıya çıxmamışdan Yelizavetpoldan Bakıya doğru hərəkət edən Osmanlı-türk ordusunun bir hissəsi Nuru Paşanın rehberliyi ilə gəlib Nuxaya çıxmışdı. Bu da yerli əhalinin kökündə qazınmasının qarşısını almışdı.

Yeni yaradılan Müsavat hökuməti də öz növbəsində xilaskar Osmanlı-türk ordusunun köməyi ilə erməni qanıçenlərinin qarşısını, axır ki, ala bildi. Amma ki, ermənilər Azərbaycan türklərinin çox böyük bir hissəsini mehv etmişdilər. Qarabağda isə vəziyyət daha da ağır olmaqdə davam edirdi. Müsavat hökuməti ordu yaratmaq, erməni-rus vandalizmindən xalqı qorumaq zorunda qalmışdı. 1918-ci ildən rus general-mayoru qulağıkəsik Andranikin canfeşanlığı şəraitində Qarabağda Azərbaycan türkləri mehv edildilər... Buna görə də uyezd naçalnıcı Əyyub bəy Rəfibəyovun dediyi kimi Nuxadan böyük bir dəstə Qarabağa müsəlman-türklərin köməyinə göndərmişdi...

(Ardı var)